

Həmişəki kimi, yenə saat 6-da yuxudan oyandı. Tələsik çarpayıdan atıldı. Beynində fikirlər ildırım sürətilə axışırıdı. "Namazı qılım, sonra gedib diplому alaram, gərək bu gün mütləq Qətsbini bir də nəzərdən keçirim. Qəza səhnəsini necə gözəl təsvir edib, elə bil Fizcerald özü qəzaya uğrayıb. Niyə axı, bu kitabı oxuyandan sonra bir neçə gün onun təsiri altında olsam da, amma yenidən ona qayitmaq istəmirəm. Artıq dərk olunan olundu, axtarsan da qida üçün bir şey tapmayacaqsan. Ancaq Tolstoy illərlə öz təsiri altında saxlayır. Dönə-döñə ona qayitmaq istəyirsən, hər dəfəsində də təzə, nəsə yeni bir dalğa səni ağıuşuna alır, beynini məşğul edir. Bəlkə bu yalnız mənə belə gəlir. Gərək vaxt tapanda bu haqda Çəpişlə də danışım. Bu gün gərək mütləq "Restoration"ı tərcümə edim qurtarıram. Axı niyə mən bu tərcüməyə başladım? Nabokovu o qədər də xoşlamıram. "To think that every brain is on the brink of nameless bliss no brain can bear". Mən "bliss"-i necə verim - səadət, fərəh yoxsa xöşbəxtlik. "Adsız, yoxsa naməlum səadət, həm də o səadətin kənarında, lap qırığında, bəlkə yanında, hələ bunu dəqiqləşdirməmişəm. Hə, məncə də "no brain can bear" bu qədər qarışq, dolaşq fikirlər kələfinə. Ax, İlahi, çatdırıa bilməyəcəm. Hələ Frostla Pasternak arasındaki yaxınlığın nə olduğunu da çözəlməliyəm. Məraqlıdır, bu yaxınlıq nədir, görəsən? Görürəm, lakin bu yaxınlığın nə olduğunu müəyyənləşdirə bilməmişəm. Hələ ki. Oh, yeah, "no brain can bear".

*Blood-flood, flame-tame, name, spilt-guilt, stern-learn, yield-field, again-in vain, still-will, idle-bridle.*

*But "tis done-all words are idle-  
Words from me are vainer still;  
But the thoughts we cannot bridle  
Force their way without the will.*

Hardan yadına düşdü?! Bayron, hə ozüdü.

Arada qafiyə sözlər axtarmaq vərdişi fikir axarına qarışırıdı.

"Çatdırıa bilməyəm. Düz deyirlər ömrən çox qıсадır." Beynində parlayan, cilvəli, çağiran ideyalar bir-birinin ardınca düzülür, dövr edir, biri özündən sonra başqa birini çəkib götürür, birindən o birisi doğurdu, ona şövq verirdi. Fikirlərini reallaşdırmağa vaxtının çatma-yacağından qorxurdu.

O, illərin necə gəlib-getdiyinin fərqində deyildi. Daimi fikir gərginliyi içində yaşamaq ona görə norma idi. Özü üçün tutduğu gün-

dəlik planı ciddi-cəhdə yerinə yetirməyi vicdan məsələsi hesab edirdi. Əgər özünə söz verirdi ki, bu gün mütləq Uolt Uitmenin transcendentalizm və realizm arasında qaldığını söyləyənlərin fikirlərinin doğru olub-olmadığını araşdıracaq, gələn gecədən borc almaqla öz sullarına cavab tapana qədər, qane olana qədər araşdırır, öyrənirdi.

Axı, niyə Walter Scott- deyirik,

Sonra da köksünü ötürüb əlavə elədi:-Bir başını qaldırıb ətrafına bax! Yaz da gəldi. Gör, nə gözəl havadır!.. Bir göyə bax! Nə göyə baxısan, nə insanlara, nə təbiətin, nə də bu həyatın gözəlliyini görürsən. Ömründən bir il də ötdü, yaşının üstünə yaşı gəldi. Sənin tayların artıq övladlarına toy edir. Sənsə başlamışan ki, Tolstoy təsiri, Fizcerald üslubu haqda mən nə fikirləşirəm.

# Suğra İbrahimqızı

# Cevpilli iş

E s s e

ancaq Walt Whitman-i isə gərək Uolt Uitmen (Uitmən daha dəqiq olardı, belə ki, Whitman sözündəki "man" mən kimi oxunur, men kimi yox) deyək. Əgər mən desəm ki, Volt Vitmən o saat deyəcəklər ki, düz demirəm. Artıq tərcümə ədəbiyyatı öz işini görüb, oxucuya rus tərcümə ədəbiyyatından götürülmüş sözü qəbul elətdirib. Walter Scott sözünün transkripsiyası əsas götürülüb. Ona görə ki, rus tərcüməçiləri Volter Skot kimi tərcümə ediblər və həmin dövrün ideologiyası da deyirdi ki, biz yalnız rus dilini vasitəsi ilə xarici dili öyrənə bilərik. Bizim ideologiya qurbanı olan tərcüməçilərimizin də rus tərcümə variantını əzx etməkdən o yana cəsarəti yetməzdı.

Kitablar onun həyatı idı. Hava, su kimi ona vacib idilər. Məsələ burasında idı ki, o, hava, su haqqında o qədər düşünmürdü. Onlar onsuz da mövcud idilər. Kitablarla isə məsələ başqa idı. O olmasayı, kitabları kim danışdırardı? Bir başqası! Kitablar olmasayı o, kiminə danışardı? Bu, cavabı çətin bir sualdi.

Yox, heç kəs onun qədər kitab-lara vurğun ola bilməzdi. Kitablar daim bütün düşüncəsini məşğul edirdi. Kitablar onun bütün varlığına hakim kəsilmişdi. Həyatda könül bağladığı ən yaxın dostları idı. Füzulinin qəzəlinin bir beytini də tez-tez dostları kitablara müraciət edərək sevgi ilə deyirdi:

*Sənə verdim könül,  
göz çəkdim həm canandan, həm candan,  
Yaxıb bir şəmi,  
qovdum dostları mən ol şəbistandan.*

Doktorluq diplomunu alıb bacısığılə getdi. Bacısı xoş təbəssümlə onu təbrik etdi, ancaq bu dəfə də həmişəki gileyli sözlərini deməkdən özünü saxlamadı. Dedi ki, kaş toy günündə hamı onu təbrik edəydi.

Mən səni fikirləşirəm.

Bu dəfə bacısı "bir göyə bax" deyəndə o anidən başını qaldırıb səmaya baxdı və yaz səmasının füsunkarlığı onu silkəldəti. Gözləri geniş açıldı, vücutunu heyranlıq bütürdü. Yeni, ona tanış olmayan fərqli fikir dalgaları hücum edib bütün varlığını sardı. Evinə çox fikirli qayıtdı. Hələ də nə üçün indiyədək səmanın bu qədər gözəlliyinin fərqli olmadığının səbəbini düşübündü. Heç vaxt yaz havasının bu qədər saf, hətta gözəl rayihəsi olduğunu duymamışdı. İlk dəfə idi ki, tələsmirdi, bugünkü planını vaxtında yerinə yetirə bilməyəcəyi fikri onu itələmir, tələsməyə məcbur etmirdi. Ozünə acıydı, yazıçı gəlirdi.

Otağı heç vaxt bu qədər bomboş, kimsəsiz, soyuq olmamışdı. Dostları kitablar otağı isitmirdi. Ona isə indiyə kimi elə gəlirdi ki, otağını canlandıran, isidən kitablarıdır. Səma belə gözəlmış! Ağacların yarpağı mehdən necə də gözəl yırğalanarmış, insanlar küçədə yeriyan güllər kimi dolaşırlarmış! "Bəs niyə mən bu gözəlliyi görməmiş, ona ehtiyac hiss etməmişəm?"

...İnsanların pisliklərini görməmək üçün kitablara sığınmışdı. Onlar sadıqdırlar, anlayışlıdır, xəyanət etməzler. Nəzərlərini kitabların üstündə dolandırıdı. Sonra gözləri boşluğa zilləndi. Boşluq haqda fikirlər sürətlə beyninə dolurdu. Birdən yadına Füzulinin bu beyti düşdü:

*Bu aləm kim,  
köndlə qeydin çəkərsən möhnətü qəmdir,  
Fənə sərmənzilin seyr eylə kim,  
bir xoşca aləmdir.*

Niyə hər şey birdən əyan olur, gorəsən?! Hər şey birdən. Birdən! Qəfildən! Xüsusiə, də həqiqətlər.